

Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fəvqəladə hallar orqanlarının rəis və sıravı heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında¹

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır:**²

1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, ~~fəldyeger rabitəsi~~, fəvqəladə hallar orqanlarının rəis və sıravı heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir:³

Azərbaycan Ordusunda, ~~sərhəd qoşunlarında, daxili qoşunlarda~~ və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət;⁴

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit heyəti, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifələrində xidmət — vəzifəyə təyin olunma günündən;⁵

daxili işlər, ədliyyə, ~~fəldyeger rabitəsi~~, fəvqəladə hallar orqanlarında sıravı, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən;⁶

Gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən;⁷

Miqrasiya orqanlarının kiçik, orta, böyük, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən;⁸

həqiqi hərbi xidmətdə daxili işlər, fəvqəladə hallar və ədliyyə kadrları tərkibində qalmaqla mülki nazirliklərdə, baş idarələrdə, müəssisə və təşkilatlarda işləmək dövrü;⁹

¹⁰Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik hərbi qulluqçuların, daxili işlər, ədliyyə, gömrük, ~~fəldyeger rabitəsi~~ və fəvqəladə hallar orqanlarının rəis və sıravı heyətinə mənsub şəxslərin həbsdə olduğu, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduğu müddət;¹¹

döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti, əgər əsirlik könüllü olmamışdısa və hərbi qulluqçu əsirlikdə olarkən respublikaya qarşı cinayət törətməmişdisə;¹²

silahlı qüvvələrin ehtiyatda olan yüksək ixtisaslı pensiyaçı zabit kadrlarının *Azərbaycan Ordusunda, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Fəvqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə*

Dövlət Xidməti və Dövlət Sərhəd Xidməti orqanlarında xidməti. Bu müddət qurtarandan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır.¹³

Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fəvqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sırası və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.¹⁴

Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir.¹⁵

Ali dövlət hakimiyyəti orqanlarından işdən çıxan və sonradan daxili işlər orqanlarında xidmətlərini davam etdirən əməkdaşlar üçün bu orqanlarda işlədiyi müddət xidməti stajına daxil edilir.

"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlar üçün daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir.¹⁶

Ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində mülki işçi qisminə işlədikləri müddət qulluq illərinə hesablanır.

Hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə və miqrasiya orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir.¹⁷

Yüksəkixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı iki günü bir gün hesablanmaqla uzun müddət xidmətə daxil edilir.¹⁸

*1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək, onun əməkdaşlarının malik olduqları xidmət illəri həmin şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması zamanı nəzərə alınır.*¹⁹

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sırası heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin:²⁰

(Çıxarılıb)²¹

a) xidmətin bir ayı iki ay sayılmaqla:²²

döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya); şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti²³

(Çıxarılıb)²⁴

respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə;

reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş apararı dalğıcı vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla;²⁵

b) xidmətin bir ayı ayyarım sayılmaqla:

bütün ad və ixtisaslardan olan dalğıcı vəzifələrində (bu qərarın 2-ci bəndinin "b" yarım bəndində göstərilən dalğıcılardan savayı);

müdafiə, ~~milli təhlükəsizlik~~, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə;²⁶

iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət - Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə;

sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində;

sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində);²⁷

respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə;

sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə;

Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi idarəsində - bilavasitə post xidməti apararı operativ heyət üçün - idarə rəisinin təsdiq etdiyi vəzifə siyahısı üzrə;

cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fəvqəladə vəziyyətlərdə ictimai asayışı və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən - respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə;

müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına daxili işlər və ədliyyə orqanlarının rəis və sırayı heyətinə mənsub şəxslərə.²⁸

*Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarla döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.*²⁹

*bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyə olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) işə əməkdaşlara 2 iş günü 3 iş günü kimi hesablanır.*³⁰

~~Cəzayı icra edən orqan əməkdaşlarının xüsusi ali, orta ixtisas və ümumi təhsil müəssisələrində əyani təhsil alma formasında təhsil aldıkları müddət, onlara pensiya təyin edilərkən, işlədikləri illərin hesablanması iki ay təhsil müddəti bir ay qulluq müddətinə bərabər tutulmaqla aparılır.³¹~~

Terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi sayılır.³²

Bu qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrı-ayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər.

3. Hərbi xidmətdən tərxis olunmuş zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sırayi heyətinə mənsub şəxslərə işdən çıxarma pulu aşağıdakı miqdarda verilsin:³³

a) hədd yaşına çatdıqda, səhhətinə görə və ya ştat ixtisarı nəticəsində *“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrinə əsasən* hərbi xidmətdən tərxis olunmuşlara — beş aylıq maaş;³⁴

b) məhkəmənin qərarı ilə tərxis edilənlər istisna olmaqla, hərbi xidmətdən başqa əsaslara görə tərxis olunmuşlara:

zabitlərə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə — iki aylıq maaş;³⁵

gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının kiçik rəis və sırayi heyətinə mənsub şəxslərə — iki aylıq maaş;³⁶

pensiya almaq hüququ olmadan tərxis edilən, uzun müddət xidməti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sırayi heyətinə mənsub şəxslərə — maaşın yarısı, uzun müddət xidməti dörd il və daha çox olanlara — aylıq maaş və dörd ildən əlavə hər il üçün maaşın beşdə biri.³⁷

İşdən çıxarma pulu aşağıdakı kimi hesablanır:

zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə — axırıncı ştat vəzifəsi, hərbi və ya xüsusi rütbə üzrə maaşlardan;³⁸

daxili işlər və ədliyyə orqanlarının rəis və sırayi heyətinə mənsub şəxslərə — axırıncı ştat vəzifəsi üzrə verilən maaşdan.³⁹

gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının kiçik rəis və sırayi heyətinə mənsub şəxslərə işdən çıxarma pulu verilməsi üçün uzun müddət xidmət bu qərarla müəyyənləşdirilmiş qaydada hesablanır (güzəşti şərtlər nəzərə alınmaqla). Həm də əgər onların keçdiyi xidmətdə fasilələr olmuşdursa, işdən çıxarılma pulu verilməsi üçün uzun müddət xidmətə yalnız tərxisdənqabaq fasiləsiz xidmət aid edilir.⁴⁰

4. Müəyyən edilsin ki, bu bəndin ikinci abzasında göstərilənlər istisna olmaqla, *“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci*

maddələrinə əsasən hədd yaşına çatdığına, səhhətinə və ştat ixtisarına görə, pensiya almaq hüququ saxlanmadan hərbi xidmətdən tərxis edilmiş zabit heyətinə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə işdən çıxarılma pulunun hərbi və ya xüsusi rütbə üzrə verilməsi tərxis günündən etibarən bir il ərzində davam edir.⁴¹

Xidmətdən tərxis olunmaqdan əvvəl mülki nazirliklərdə, baş idarələrdə, müəssisə və təşkilatlarda işləmiş, tərxisdən sonra əvvəlki işdə qalmış şəxslərə, habelə “Ümumi əsgəri vəzifə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırış üzrə 2 – 3 il həqiqi hərbi xidmətdə olmuş şəxslərə yuxarıda göstərilən işdən çıxarılma pulu verilmir.

5. — “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin “a” bəndində göstərilən səbəblər nəticəsində hərbi qulluqçular sırasından 1, 2 və 3-cü qrup əlilləri olan, sanatoriya putyovkaları ilə pulsuz təmin edilməyə ixtiyarı olan pensiyaçılara onların arzusu ilə iki ildə bir dəfə sanatoriya putyovkası əvəzinə 1 və 2-ci qrup əlillərinə — “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin beş misli qədər, 3-cü qrup əlillərinə — üç misli qədər pullu kompensasiya verilsin.

6. Generallar, admirallar, böyük zabitlər, daxili işlər, ədliyyə orqanlarının yüksək və böyük rəis heyətinə mənsub olub yaşına və ya səhhətinə görə, 20 il və daha çox uzun müddət xidmətdən sonra tərxis edilən şəxslər sırasından vəfat etmiş pensiyaçıların ailələrinə, əgər bu ailələrin dövlət məcburi şəxsi sığortası üzrə sığorta məbləği almağa ixtiyarı yoxdursa, ailə başçısının itirilməsinə görə pensiya təyin edilib edilməməsindən asılı olmayaraq birdəfəlik müavinət verilsin: pensiyanın arvadına — ailə başçısının üç aylıq pensiyası miqdarında və pensiyanın ailəsinin əmək qabiliyyəti olmayan hər üzvünə — ailə başçısının bir aylıq pensiyası miqdarında.

Bu bəndlə nəzərdə tutulmuş birdəfəlik müavinət miqdarı müəyyənləşdirilərkən müavinət hüququna malik ailə üzvlərinə aid edilir:

yaşından və əmək qabiliyyətindən asılı olmayaraq pensiyanın arvadı;

pensiyanın 18 yaşına çatmamış və ya daha yuxarı yaşlı uşaqları — əgər onlar 18 yaşına çatmadan əlil olmuşlar və ya ailə başçısının vəfatı gününə kimi texniki peşə məktəbi, orta ixtisas məktəbi şagirdləri və ali məktəb tələbələrindədir, 23 yaşına çatmamışlarsa;

vəfat edənin himayəsində olan, pensiya yaşına çatmış valideynləri: kişilər — 60 yaşında, qadınlar — 55 yaşında və ya əlil olanlar.

7. Zabit heyətinə mənsub şəxslər, praporşiklər, miçmanlar, müddətindən artıq xidmətdə qalmış hərbi qulluqçular, daxili işlər, ədliyyə orqanlarının rəis və sırayı heyətinə mənsub şəxslər sırasından vəfat etmiş pensiyaçıların ailə başçısının itirilməsinə görə özünə və ya uşaqlarına pensiya almayan və dövlət məcburi şəxsi sığortası üzrə sığorta məbləğləri və ya bu qərarın 6-cı bəndinə əsasən birdəfəlik müavinət almaq hüququ olmayan arvadlarına bir aylıq pensiya miqdarında birdəfəlik müavinət verilsin.

8. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq zamanı və ya digər əsgəri xidmət vəzifələri (xidməti vəzifələr)

~~iera olunarkən alınmış yaralar, kontuziyalar, şikəstlik və xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların, habelə daxili işlər, ədliyyə orqanlarının rəis və sırası heyətinə mənsub şəxslərin arvadları vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına qulluqla məşğuldurlarsa, onların işləyib işləməməsindən asılı olmayaraq, ailə başçısının itirilməsinə görə pensiya almaq hüququ var.~~

~~9. Göstərilən müavinətlər və pullu kompensasiyalar Azərbaycan Respublikasının dövlət büdcəsindən pullu və ya pensiya təminatında hərbi qulluqçular olan müvafiq nazirliklərə və baş idarələrə ayrılmış vəsait hesabına verilsin.⁴²~~

10. Zabit heyətinə mənsub şəxslərin, gizirlərin, miçmanların, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçuların daxili işlər və ədliyyə orqanlarının rəis və sırası heyətinə mənsub şəxslərin 1992-ci il yanvarın 1-dək olan xidmət müddətləri onlardan ötrü uzun müddət xidmətə "Hərbi qulluqçuların pensiya təminatı haqqında" SSRİ Qanunu, "Uzun müddət xidmətin hesablanması və zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sırası heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya, müavinət təyin edilməsi və verilməsi qaydası haqqında" SSRİ Nazirlər Sovetinin 1990-cı il 24 iyul tarixli 725 nömrəli qərarı və "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sırası heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət və bu hərbi qulluqçulara, rəis və sırası heyətə mənsub şəxslərə və onların ailələrinə müavinətlər haqqında" SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli 1290 nömrəli qərarı ilə qoyulmuş qaydada və şərtlərlə aid edilsin.⁴³

11. Bu qərar 1992-ci il yanvarın 1-dən qüvvəyə mindirilsin.

Baş nazir R. HÜSEYNOV
İşlər müdiri F. MURADƏLİYEV

Bakı şəhəri, 23 noyabr 1992-ci il
№ 631

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 1 may 1997-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
2. 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
3. 25 oktyabr 1999-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 606**)
4. 24 yanvar 2001-ci il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 70**)
5. 6 mart 2001-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 214**)
6. 4 dekabr 2001-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 800**)
7. 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342**)
8. 21 sentyabr 2004-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 752**)
9. 31 yanvar 2005-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 57**)
10. 1 iyul 2005-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695**)
11. 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903**)
12. 27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199**)
13. 11 may 2007-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 544**)
14. 27 sentyabr 2008-ci il tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 879**)
15. 19 mart 2010-cu il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 263**)
16. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264**)
17. 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123**)
18. 3 avqust 2011-ci il 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 08, maddə 776**)
19. 11 dekabr 2012-ci il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**"Azərbaycan" qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1368**)
20. 28 fevral 2013-cü il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**"Azərbaycan" qəzeti, 2 mart 2013-cü il, № 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 201**)

21. 2 oktyabr 2013-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1191)
22. [22 sentyabr 2016-cı il tarixli 360 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
23. [10 aprel 2017-ci il tarixli 133 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)
24. [19 aprel 2017-ci il tarixli 159 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643)
25. [6 dekabr 2017-ci il tarixli 532 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 8 dekabr 2017-ci il, № 2711, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2480)
26. [7 sentyabr 2018-ci il tarixli 380 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 9 sentyabr 2018-ci il, № 201)
27. [12 oktyabr 2018-ci il tarixli 441 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 16 oktyabr 2018-ci il, № 232)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarının adında "daxili işlər" sözlərindən sonra "ədliyyə" sözü əlavə edilmişdir.

31 yanvar 2005-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 57) ilə adında "ədliyyə" sözü "ədliyyə, gömrük" sözləri ilə əvəz edilmişdir.

21 sentyabr 2004-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 752) ilə qərarının adında, 1-ci bəndinin birinci və dördüncü abzaslarında "ədliyyə" sözündən sonra "feldyeger rəbitəsi" sözləri əlavə edilmişdir.

27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə adından "və müavinət" sözləri çıxarılmışdır.

19 mart 2010-cu il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 263). ilə adında "gömrük" sözündən sonra "miqrasiya" sözü əlavə edilmişdir.

24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə adında "feldyeger rəbitəsi" sözlərindən sonra ", fəvqəladə hallar" sözləri əlavə edilmişdir.

11 dekabr 2012-ci il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1368) ilə adında və mətnində "praporşiklərə", "praporşik" və "praporşiklərin" sözləri müvafiq olaraq "gizirlərə", "gizir" və "gizirlərin" sözləri ilə, "müddətindən artıq xidmətdə qalan

hərbi qulluqçulara” və “müddətindən artıq xidmət keçmiş hərbi qulluqçulara” sözləri “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına” sözləri ilə, “müddətindən artıq xidmətdə qalan hərbi qulluqçu” sözləri “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu” sözləri ilə əvəz edilmişdir.

[19 aprel 2017-ci il tarixli 159 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643) ilə qərarın adından, 1-ci hissəsinin birinci və dördüncü abzaslarından “feldyeger rəbitəsi,” sözləri və səkkizinci abzasından “, feldyeger rəbitəsi” sözləri çıxarılmışdır.

² 27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə preambulada “Hərbi qulluqçuların pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə əvəz edilmişdir.

³ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci bəndinin birinci abzasında “daxili işlər” sözlərindən sonra “ədliyyə” sözü əlavə edilmişdir.

19 mart 2010-cu il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 263). ilə 1-ci bəndində “gömrük” sözündən sonra “miqrasiya” sözü əlavə edilmişdir.

31 yanvar 2005-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 57) ilə 1-ci bəndinin birinci abzasında “ədliyyə” sözü “ədliyyə, gömrük” sözləri ilə əvəz edilmişdir.

24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə birinci abzasında “feldyeger rəbitəsi” sözlərindən sonra “, fəvqəladə hallar” sözləri əlavə edilmişdir.

⁴ 11 dekabr 2012-ci il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1368) ilə 1-ci hissənin ikinci abzasda “qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa hərbi” sözləri “qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı” sözləri ilə əvəz edilmişdir.

[10 aprel 2017-ci il tarixli 133 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə 1-ci hissənin ikinci abzasda “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir və həmin hissədən “, sərhəd qoşunlarında, daxili qoşunlarda” sözləri çıxarılmışdır.

⁵ 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342) ilə 1-ci bəndin üçüncü abzasında “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində” sözlərindən sonra “Dövlət Sərhəd Xidmətində” sözləri əlavə edilmişdir.

11 dekabr 2012-ci il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1368) ilə 1-ci hissənin üçüncü abzasda “Dövlət Sərhəd Xidmətində” sözlərindən sonra “, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində” sözləri və onuncu abzasda “Miqrasiya Xidməti” sözlərindən sonra “, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri əlavə edilmişdir.

[22 sentyabr 2016-cı il tarixli 360 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə 1-ci hissənin üçüncü abzasında "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində" sözləri "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində," sözləri ilə əvəz edilmişdir.

⁶ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci bəndinin dördüncü abzasında "daxili işlər" sözlərindən sonra "ədliyyə" sözü əlavə edilmişdir.

24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə dördüncü abzasında "feldyeger rəbitəsi" sözlərindən sonra ", fəvqəladə hallar" sözləri əlavə edilmişdir və "yüksək" sözü "ali" sözü ilə əvəz edilmişdir.

⁷ 31 yanvar 2005-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 57) ilə 1-ci bəndin dördüncü abzasından sonra beşinci abzas əlavə edilmişdir.

⁸ 19 mart 2010-cu il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 263) ilə yeni məzmununda altıncı abzas əlavə edilmişdir və altıncı — on beşinci abzaslar müvafiq olaraq yeddinci — on altıncı abzaslar hesab edilmişdir.

28 fevral 2013-cü il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 2 mart 2013-cü il, № 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 201) ilə 1-ci hissəsinin altıncı abzasına "orta" sözündən əvvəl "kiçik," sözü əlavə edilmişdir.

⁹ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci bəndinin beşinci abzasında "və ya daxili işlər" sözləri "daxili işlər və ədliyyə" sözləri ilə əvəz edilmişdir.

24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə yeddinci abzasında "daxili işlər" sözlərindən sonra ", fəvqəladə hallar" sözləri əlavə edilmişdir.

¹⁰ 6 mart 2001-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 214) ilə 1-ci bəndinin 6-cı abzasında "azadlıqdan məhrum edilmə yerlərində" sözləri "cəzaçəkmə müəssisələrində" sözləri ilə əvəz edilmişdir.

31 yanvar 2005-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 57) ilə 1-ci bəndinin altıncı abzasında "ədliyyə" sözü "ədliyyə, gömrük" sözləri ilə əvəz edilmişdir.

¹¹ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci bəndinin altıncı abzasında "və daxili işlər" sözləri "daxili işlər və ədliyyə" sözləri ilə əvəz edilmişdir.

21 sentyabr 2004-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 752) ilə bəndin altıncı abzasında "və ədliyyə" sözləri "ədliyyə və feldyeger rəbitəsi" sözləri ilə əvəz edilmişdir.

24 yanvar 2001-ci il tarixli **21** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 70**) ilə 1-ci bəndinin 6-cı abzası aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Cinayət məsuliyyətinə qanunsuz cəlb olunmuş, barəsində bəraət hökmü və ya cinayət hadisəsinin, cinayət tərkibinin olmadığına və ya cinayət törətməkdə iştirakın sübuta yetmədiyinə görə cinayət işinə xitam vermək haqqında qərar (qərardad) çıxarılmış hərbi qulluqçuların daxili işlər və ədliyyə orqanlarının rəis və sırası heyətinə mənsub şəxslərin həbsdə olduğu və azadlıqdan məhrum edilməsi yerlərində olduğu müddət;~~

24 dekabr 2010-cu il tarixli **242** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123**) ilə səkkizinci abzasında "**və feldyeger rəbitəsi**" sözləri "**feldyeger rəbitəsi və fəvqəladə hallar**" sözləri ilə əvəz edilmişdir.

¹² 1 iyul 2005-ci il tarixli **125** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695**) ilə 1-ci bəndin yeddinci abzasında "**Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda**" sözləri "**döyüş şəraitində**" sözləri ilə əvəz edilmişdir.

¹³ 24 may 1997-ci il tarixli **56** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci bəndinin səkkizinci abzasında "**Daxili İşlər Nazirliyi**" sözlərindən sonra "**Ədliyyə Nazirliyi**" sözləri əlavə edilmişdir.

2 iyun 2003-cü il tarixli **73** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342**) ilə 1-ci bəndin səkkizinci abzasında "**Dövlət Sərhədi Mühafizə Komitəsi**" sözləri "**Dövlət Sərhəd Xidməti**" sözləri ilə əvəz edilmişdir.

31 yanvar 2005-ci il tarixli **13** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 57**) ilə 1-ci bəndinin səkkizinci abzasında "**Ədliyyə Nazirliyi**" sözləri "**Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi**" sözləri ilə əvəz edilmişdir.

19 mart 2010-cu il tarixli **52** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 263**). ilə doqquzuncu abzasında "**Dövlət Gömrük Komitəsi**" sözlərindən sonra "**Dövlət Miqrasiya Xidməti**" sözləri əlavə edilmişdir.

24 dekabr 2010-cu il tarixli **242** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123**) ilə onuncu abzasında "**Daxili İşlər Nazirliyi,**" sözlərindən sonra "**Fəvqəladə Hallar Nazirliyi,**" sözləri əlavə edilmişdir.

[22 sentyabr 2016-cı il tarixli 360 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə 1-ci hissənin onuncu abzasından "**Milli Təhlükəsizlik Nazirliyi,**" sözləri çıxarılmışdır və həmin abzasa "**Ədliyyə Nazirliyi,**" sözlərindən sonra "**Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,**" sözləri əlavə edilmişdir.

[10 aprel 2017-ci il tarixli 133 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə 1-ci hissənin onuncu abzasda "**Silahlı Qüvvələrdə**" sözləri "**Azərbaycan Ordusunda**" sözləri ilə əvəz edilmişdir.

¹⁴ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci bəndinin doqquzuncu abzasında “və daxili işlər” sözləri “daxili işlər və ədliyyə” sözləri ilə əvəz edilmişdir.

31 yanvar 2005-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 57) ilə 1-ci bəndinin doqquzuncu abzasında “ədliyyə” sözü “ədliyyə, gömrük” sözləri ilə əvəz edilmişdir.

27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə 1-ci bəndin onuncu abzasında “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən” sözləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilmişdir.

29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 1-ci bəndin ikinci abzasında “mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi” sözləri “mülki ali təhsil müəssisələrində, habelə xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən qiyabi təhsil alma formasında keçirdiyi” sözləri ilə əvəz edilmişdir.

24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə on birinci abzasında “gömrük” sözündən sonra “, fəvqəladə hallar” sözləri əlavə edilmişdir.

2 oktyabr 2013-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1191) ilə 1-ci hissənin on birinci abzasının “və ədliyyə” sözləri çıxarılmışdır, “orqanlarının” sözündən sonra “, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində” sözləri əlavə edilmişdir, “xüsusi təyinatlı təhsil” sözləri “hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil” sözləri ilə əvəz edilmişdir, “o cümlədən” sözlərindən sonra “ali təhsil müəssisələrinin axşam şöbələrində və” sözləri əlavə edilmişdir.

¹⁵ 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 1-ci bəndin üçüncü abzasda ismin müvafiq hallarında “məktəblər” sözü ismin müvafiq hallarında “müəssisələr” sözü ilə əvəz edilmişdir.

11 dekabr 2012-ci il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1368) ilə 1-ci hissənin on ikinci abzasda “mülki ali müəssisələrdən”, “ali hərbi müəssisələrə” və “mülki ali müəssisələrdəki” sözləri müvafiq olaraq “mülki ali təhsil müəssisələrindən”, “xüsusi təyinatlı ali təhsil müəssisələrinə” və “mülki ali təhsil müəssisələrindəki” sözləri ilə əvəz edilmişdir.

¹⁶ 4 dekabr 2001-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 800) ilə 1-ci bəndinə 11-ci və 12-ci abzaslar əlavə edilmişdir.

¹⁷ 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903) ilə 1-ci bəndinə on dördüncü və on beşinci abzaslar əlavə edilmişdir.

19 mart 2010-cu il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 263**). ilə on beşinci abzasında “**ədliyyə**” sözündən sonra “**və miqrasiya**” sözləri əlavə edilmişdir.

¹⁸ 3 avqust 2011-ci il **126** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 08, maddə 776**) ilə qərarın 1-ci hissəsinə on yeddinci abzas əlavə edilmişdir.

¹⁹ [7 sentyabr 2018-ci il tarixli 380 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Xalq**” qəzeti, **9 sentyabr 2018-ci il, № 201**) ilə yeni məzmununda 1-1-ci hissə əlavə edilmişdir.

²⁰ 24 may 1997-ci il tarixli **56** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci bəndinin 2-ci bəndin birinci abzasında “**və daxili işlər**” sözləri “**daxili işlər və ədliyyə**” sözləri ilə əvəz edilmişdir.

1 iyul 2005-ci il tarixli **125** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695**) ilə 2-ci bəndin birinci abzasda “**sırası heyətinə mənsub**” sözlərindən sonra mötərizədə “**pensiya hüququna malik**” sözləri əlavə edilmişdir.

²¹ 1 iyul 2005-ci il tarixli **125** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695**) ilə 2-ci bəndin “a” yarım bəndin birinci və ikinci abzaslar çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

a) ~~xidmətin bir ayı üç ay sayılmaqla:~~

~~Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri;~~

²² 1 iyul 2005-ci il tarixli **125** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695**) ilə 2-ci bəndin “b” yarım bəndinin ikinci, üçüncü və dördüncü abzasları müvafiq olaraq üçüncü, dördüncü və beşinci abzaslar hesab edilsin; “b” və “v” yarım bəndləri “a” və “b” yarım bəndləri hesab edilmişdir.

²³ 1 iyul 2005-ci il tarixli **125** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695**) ilə 2-ci bəndin üçüncü abzas “b” yarım bəndinin ikinci abzası hesab edilsin və bu abzasda “**Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda**” sözləri “**döyüş şəraitində**” sözləri ilə əvəz edilmişdir.

11 may 2007-ci il tarixli **74** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 544**) ilə 2-ci bəndinin “a” yarım bəndinin ikinci abzasında “**yaralar, kontuziya**” sözləri “**xəsarət (yaralanma, travma, kontuziya)**” sözləri ilə əvəz edilmişdir.

27 sentyabr 2008-ci il tarixli **233** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 879**) ilə 2-ci bəndinin “a” yarım bəndinin ikinci abzasından “**, şikəstlik**” sözü çıxarılmışdır.

²⁴ 1 may 1997-ci il tarixli **33** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2-ci bəndin “b” yarım bəndində göstərilən “**Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti**” abzası çıxarılmışdır.

²⁵ 2 iyun 2003-cü il tarixli **73** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342**) ilə 2-ci bəndin "b" yarım bəndində "**nazirliklərinin**" sözündən sonra "**habelə Dövlət Sərhəd Xidmətinin**" sözləri əlavə edilmişdir.

²⁶ 24 may 1997-ci il tarixli **56** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2-ci bəndinin "v" yarım bəndinin üçüncü abzasında "**daxili işlər**" sözlərindən sonra "**ədliyyə**" sözü əlavə edilmişdir.

2 iyun 2003-cü il tarixli **73** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342**) ilə 2-ci bəndin "v" yarım bəndində "**müdafiə, milli təhlükəsizlik, daxili işlər, ədliyyə nazirliklərinin**" sözləri "**müdafiə, milli təhlükəsizlik, daxili işlər, ədliyyə nazirliklərinin və dövlət sərhəd xidmətinin**" sözləri ilə əvəz edilmişdir.

[22 sentyabr 2016-cı il tarixli 360 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti 30 sentyabr 2016-cı il, № 214, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585**) ilə 2-ci hissənin "b" bəndinin üçüncü abzasından "**milli təhlükəsizlik,**" sözləri çıxarılmışdır və həmin abzasa "**nazirliklərinin**" sözündən sonra "**dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin**" sözləri əlavə edilmişdir.

²⁷ [6 dekabr 2017-ci il tarixli 532 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 8 dekabr 2017-ci il, № 271, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2480**) ilə qərarın 2-ci hissəsinin "b)" bəndinin altıncı abzasında "**sərhəd qoşunlarının**" sözləri "**sərhəd mühafizəsi orqanlarının**" sözləri ilə əvəz edilmişdir.

[12 oktyabr 2018-ci il tarixli 441 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 16 oktyabr 2018-ci il, № 232) ilə qərarın 2-ci hissəsinin "b)" bəndinin altıncı abzasında "**nəzarət-buraxılış**" sözləri "**sərhəd nəzarəti**" sözləri ilə əvəz edilmişdir.

²⁸ 24 may 1997-ci il tarixli **56** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2-ci bəndinin "v" yarım bəndinin on birinci abzasında "**və daxili işlər**" sözləri "**daxili işlər və ədliyyə**" sözləri ilə əvəz edilmişdir.

2 iyun 2003-cü il tarixli **73** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342**) ilə 2-ci bəndin "v" yarım bəndinin on birinci abzasına "**nazirlik**" sözündən sonra "**xidmət**" sözü əlavə edilmişdir.

²⁹ 1 iyul 2005-ci il tarixli **125** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695**) ilə 2-ci bəndin "b" yarım bəndinin on birinci abzasından sonra on ikinci abzas əlavə edilmişdir, on ikinci, on üçüncü, on dördüncü və on beşinci abzaslar müvafiq olaraq on üçüncü, on dördüncü, on beşinci və on altıncı abzaslar hesab edilmişdir.

³⁰ 6 mart 2001-ci il tarixli **59** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 214**) ilə 2-ci bəndin "v" yarım bəndinin 12-ci abzası aşağıdakı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Bilavasitə islah əmək müəssisələrində, istintaq təcrüdəxanalarında və azadlıqdan məhrum etmə yerlərinin müalicə idarələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması üç iş günü dörd iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş islah əmək koloniyalarında əməkdaşlara isə iki iş günü üç iş günü kimi hesablanır.~~

³¹ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2-ci bəndinin "v" yarım bəndinin on birinci abzasından sonra on ikinci və on üçüncü abzaslar əlavə edilmişdir.

29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 2-ci bəndin dördüncü abzasında "xüsusi ali və orta təhsil müəssisələrinin əyani şöbələrində" sözləri "xüsusi ali, orta ixtisas və ümumi təhsil müəssisələrində əyani təhsil alma formasında" sözləri ilə əvəz edilmişdir.

2 oktyabr 2013-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1191) ilə 2-ci hissənin iyirminci abzası ləğv edilmişdir.

³² 25 oktyabr 1999-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 606) ilə 2-ci bəndinin "v" yarım bəndinin on üçüncü abzasından sonra aşağıdakı redaksiyada on dördüncü abzas əlavə edilmişdir.

³³ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3-cü bəndinin birinci abzasında "və daxili işlər" sözləri "daxili işlər və ədliyyə" sözləri ilə əvəz edilmişdir.

³⁴ [10 aprel 2017-ci il tarixli 133 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə 3-cü hissənin "a" abzasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə" sözləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrinə əsasən" sözləri ilə əvəz edilmişdir.

³⁵ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3-cü bəndinin "b" yarım bəndinin ikinci abzasında "və daxili işlər" sözləri "daxili işlər və ədliyyə" sözləri ilə əvəz edilmişdir.

³⁶ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3-cü bəndinin "b" yarım bəndinin üçüncü abzasında "və daxili işlər" sözləri "daxili işlər və ədliyyə" sözləri ilə əvəz edilmişdir.

³⁷ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3-cü bəndinin "b" yarım bəndinin dördüncü abzasında "və daxili işlər" sözləri "daxili işlər və ədliyyə" sözləri ilə əvəz edilmişdir.

³⁸ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3-cü bəndinin "b" yarım bəndinin altıncı abzasında "və daxili işlər" sözləri "daxili işlər və ədliyyə" sözləri ilə əvəz edilmişdir.

³⁹ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3-cü bəndinin "b" yarım bəndinin yeddinci abzasında "və daxili işlər" sözləri "daxili işlər və ədliyyə" sözləri ilə əvəz edilmişdir.

⁴⁰ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3-cü bəndinin "b" yarım bəndinin səkkizinci abzasında "və daxili işlər" sözləri "daxili işlər və ədliyyə" sözləri ilə əvəz edilmişdir.

⁴¹ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 4-cü bəndinin birinci abzasında “**və daxili işlər**” sözləri “**daxili işlər və ədliyyə**” sözləri ilə əvəz edilmişdir.

10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Xalq**” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə 4-cü hissənin birinci abzasında “**Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında**” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə” sözləri “**Hərbi vəzifə və hərbi xidmət haqqında**” Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrinə” sözləri ilə əvəz edilmişdir.

⁴² 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 6-cı bəndinin birinci abzasında “**daxili işlər**” sözlərindən sonra “**ədliyyə**” sözü əlavə edilmişdir.

24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 7-ci bəndinin “**daxili işlər**” sözlərindən sonra “**ədliyyə**” sözü əlavə edilmişdir.

24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 8-ci bəndinin “**daxili işlər**” sözlərindən sonra “**ədliyyə**” sözü əlavə edilmişdir.

27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə 5-9-cu bəndləri çıxarılmışdır.

⁴³ 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 10-cu bəndinin “b” yarımbəndinin səkkizinci abzasında “**və daxili işlər**” sözləri “**daxili işlər və ədliyyə**” sözləri ilə əvəz edilmişdir.